



Ulu Öndərlə görüşü böyük xoşbəxtlik sayıram

Ümummilli lider Heydər Əliyevin iştirakı ilə 2002-ci il noyabrın 9-da keçirilən Şəki Olimpiya İdman Kompleksinin açılış mərasimi mində jurnalist kimi mən də iştirak edirdim. Bu vaxt maraqlı bir hadisənin şahidi olduq. Müstəqilliyimizin rəmzi olan üçrəngli bayraqımızı böyük sevgi ilə tutaraq ucaldan bir qızın vətənpərvərliyini yüksək dəyərləndirən ulu öndər çıxışı zamanı bu hadisəni xüsusilə qeyd etdi: "Mən bayaqdan baxıram, orada deyəsən, bir gənc qızdır, bayraqı əlində tutubdur. Bayaqdan ona fikir verirəm. Sizin hamınız fikir verin. Bayraqı bir əlində tutub, külək bayraqı o tərəfə, bu tərəfə vurur, amma əlində düz saxlayıbdır.

Qızım, sənin üzünü görürəm, gözəl qızsan. Mən səni öpürəm, bağrıma basıram. Sən ki, Azərbaycanın müstəqilliyinin rəmzi olan o bayraqı o qədər sevirsən, onu əlində o cür saxlaysırsan, buna görə sənə mən hörmətimi, ehtiramımı, sevgimi bildirirəm. Bu, xalqımızın müstəqilliyidir".

Xalq şairi Bəxtiyar Vahabzadə ilə bu barədə qısa dialoqdan sonra ümummilli lider sözünə davam etdi: "Mərasim başlayandan mən ona baxıram. Bəzən deyirəm, bəlkə başqa adamın əlidir. Deyirəm, bəlkə sünə əldir. Görürəm, yox, özü də qızdır. Heyranam, heyranam. Bu bayraq Azərbaycan dövlətinin göylərində daim dalgalanacaq və heç vaxt enməyəcəkdir!"

Bu hadisə on minlərlə tədbir iştirakçısının, milyonlarla televiziya tamaşaçısının və ümumilikdə xalqımızın yaddaşında unudulmaz iz qoydu. Hadisənin canlı qəhrəmanı Türanə Məmmədova ilə söhbətimizdə həmin anları bir daha xatırladıq. Balakən Rayon Mərkəzi Xəstəxanasının ginekologiya şöbəsində tibb bacısı işləyən Türanə söhbətə o illərin unudulmaz xatırəsi ilə başladı: "Bu hadisənin üstündən illər keçsə də, həmin anı bu də-qıqə də xatırlayıram. Şəki Tibb Məktəbində oxuyurdum. Həmin vaxta qədər heç məni çox adam tanımadı, amma bir an içində bütün ölkədə tənindim. Ulu öndər Heydər Əliyev bayraqımızı qürurla qaldırdığımı və dalgalandırdığımı görən kimi məni alqışlayaraq kürsüyə dəvət etdi. Xeyli həyəcanlanmışdım, bir anda gözümü açanda özümü ulu öndərin yanında gördüm. Sevincimdən o qədər qürurlandım ki, həmin an keçirdiyim xoş hissələri sözə ifadə etməkdə çətinlik çəkirəm. Bakıda yaşayan qohumlarım televiziyyada bu görüntüləri görərək atama zəng etdilər. Həmin vaxt atam sahədə olub, traktorçu işləyirdi. Hadisəni eşidən kimi təcili evə gəldi. Ai-ləmiz sevinc içində idi, çünkü ulu öndərlə belə bir şəkildə görüşmək xoşbəxtliyi hər adama nəsib olmur. Həmin andan yaddaşımı silinməz izlərlə həkk olunan xatırələri bir an belə unutmuram. Xatırə şəkillərini və görüntüləri daim əziz tuturam".